



Şuşaya asmaq üçün götürdüyü bayrağa bükülən şəhid Əli Məmmədov

Əli Məmmədov hərbiyə olan sevgisi səbəbindən təhsilini yarımcıq qoyaraq həqiqi hərbi xidmətə yollanır, sonra isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətini davam etdirir. Bir hərbçi kimi ötən il iki vacib sınadından keçir, hər ikisini üzüağ tamamlayır. Lakin Vətən sevgisi Əlini ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəldir.

AZƏRTAC Vətən müharibəsi şəhidinin şərəfli ölüm yolunu təqdim edir.

Məmmədov Əli Əvəz oğlu 1998-ci il sentyabrın 1-də Kürdəmir rayonunun Atakışili kəndində anadan olub. Əli evin sonbeşiyi, dörd bacının tək qardaşı id. 2004-cü ildə Kürdəmir rayon Vüqar Qurbanov adına tam orta məktəbə gedən Əli 2013-cü ildə 9-cu sinfi tamamlayaraq Bakı Neft Energetika Kollecinə daxil olub. Kolleci bitirməsinə üç ay qalmış 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra hərbiyə olan sevgisi sayəsində bu sahədə xidməti davam etdirib. Kiçik çavuş Əli Məmmədov ötən il iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törədən düşmənin ağır itkilər verərək geri oturdulması əməliyyatlarında iştirak edib. Vətən müharibəsi isə onun bir hərbçi kimi ən əsas və son sınığı oldu. Müharibənin ilk gündən başlayaraq xüsusi təyinatlı qüvvələrin tərkibində kəşfiyyat böülüyündə 40 günə yaxın döyüşüb. Murovdağ yüksəklikləri, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Füzuli, Ağdərə, Şuşa, Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib. Əli Məmmədov noyabrın 4-də Kəlbəcərdə şəhidlik zirvəsinə ucağıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bacısı Nərmin Məmmədova yeganə qardaşının itkisinə dözməyin çətin olmasına baxmayaraq, dik dayanmayı bacarıır və Əli ilə fəxr edir. Deyir ki, qardaşım da düşmən baxıb sevinməsin deyə bizim acımızı içimizdə çəkməyimizi, mətanətli olmamızı istəyərdi.

O, müharibə dövründə qardaşı ilə telefon danışıqlarını belə xatırlayıır: “Müharibə vaxtı Əli bizimlə telefonla danışanda bir dəfə də olsun şikayətlənmirdi, hər şeyin yaxşı olduğunu bildirirdi. Ona deyirdim ki, necə hər şey yaxşıdır yaxınlardan, ətraflardan gündə şəhid xəbəri gəlir, xəstəxanalar yaralılarla doludur. Deyirdi ki, anaya heç nə demə. Heç ağlımızda da gəlmirdi ki, ona nəsə ola bilər. O, çox xeyirxah və ürəyitəmiz idi, heç vaxt birinci özünü düşünməzdə. Mən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında işləyirəm. Hər gün yaralı gətiriləndə onlarla maraqlanırdım. Həmin yaralılar arasında Əlinin döyüş yoldaşları da olurdu. Əli zəng edib deyirdi ki, döyüş yoldaşlarına yaxşı baxın, onlara ürəkləri istəyən yeməkləri bişirib aparın. Odun-alovun içinde olsa belə, silahdaşlarını düşünürdü. 40 gün anamla birgə onun döyüş yoldaşlarına yemək, şirniyyat apardım. Ta ki Əlinin şəhid xəbəri gələnə qədər. Ondan sonra sanki dünya gözümüzə başqalaşdı, hər şeyi unutdum. Həm də ürək edib döyüş yoldaşlarının yanına girə bilmədim. Əlinin şəhid olduğunu onlara deye bilmədim.

Son dəfə bizimlə noyabrın 2-də əlaqə saxladı. Qardaşımın səsini son dəfə onda eşitdim. Anamız ilə danışanda deyib ki, şəhidlik gözəldir, uca zirvədir. Anamız isə onu sağ-salamat gözlədiyiini bildirib. Sanki qardaşımı şəhadət şərbətini içəcəyi əyan olubmuş. Ondan sonra Əlinin telefonuna zəng çatmadı. Çox narahat olsaq da, anamıza deyirdim ki, yəqin telefonun batareyası bitib, imkan olanda özü zəng edəcək. Təəssüf ki, ondan sonra gələn zəng bizə yalnız bəd xəbər verdi: Əli şəhid olmuşdu”.

Şəhidin bacısı bildirib ki, qardaşının döyüş yoldaşları onun qəhrəmanlığı, qorxmazlığı haqqında çox danışırlar: “Döyüş yoldaşları deyirlər ki, qorxu bilmirdi, ancaq irəli gedirdi. Gecə təkbaşına kəşfiyyata gedir, vacib məlumatlar gətirirdi. Yorulmaq bilmədən, dayanmadan döyüşüb. Ən ağır döyüslərdə iştirak edib, düşmənin xeyli sayıda canlı qüvvəsini, texnikasını məhv edib. 3-4 şəhid, yaralı döyüş yoldaşlarını birdən daşıyırmış. O zaman şəhid olan komandirinin neytral zonada qalan nəşini götürərək ailəsinə təhvil verib. Dəfələrlə pusquya düşmüş döyüş yoldaşlarını xilas edib. 87 nəfərlik dəstəni təkbaşına ölümdən qurtarıb. Xəstə olmasına, hərarəti 39 dərcəyə yüksəlməsinə baxmayaraq, həkimlər onu saxlaya bilməyiblər. Son dəfə noyabrın 4-də Kəlbəcərin Qaranlıq meşə ərazisində gedən döyüslər zamanı yaralı və şəhid yoldaşlarını döyüş meydanından çıxaran zaman yaxınlığına düşən minaatan mərmisinin qəlpəsi ürəyinə dəyib. Yaralansa da şəhidi kürəyindən yerə qoymayıb. Yaralı halda onu çıxara bilib. 45 dəqiqliyə yaxın həyatda qalan Əli şəhidlik zirvəsinə ucalıb. Qardaşım şəhadətə belə ölümə, düşmənə meydan oxuyaraq yüksəlib. Noyabrın 5-də Kürdəmir rayon Şahsevən kənd qəbiristanlığında dəfn olunub. Üzərində Şuşaya sancaq üçün bayraq saxlayırmış. Lakin özü həmin bayrağa bükülərək gəldi...“

Bir bacı üçün qardaşını itirmək çox ağır dərddir. Bacılar qardaşlarının ayağına daş dəyməsinə belə razı deyillər. Lakin Əli bizim ürəyimizə böyük dağ çəkdi. Nə qədər çətin olsa da, onunla fəxr edirəm. Bizə özündən böyük ad, şərəf miras qo'yub getdi”.